



## Qəşəm Nəcəfzadə

### **Gülümse, Qəşəm**

Qəşəm, xəşbəxtsən ki, səndə bir sirr var,  
Ələnin başına, yarpaqlar, quşlar, yağışlar...  
Topu sənin ayağına vurur uşaqlar,  
Gülümse, Qəşəm...

Gülümsemək sirtin üstünü örtməkdə, mənə.  
Qəşəm, deputatlar, nazirlər, başçılar zamanında  
Adamlar, nərdivanla qalxanda və düşəndə  
Qeybdən gələn səs sənə demişdi: - gülümse,  
Gülümse, Qəşəm.

Bunu səndən gözləyən var,  
İstəyən var, özü də lap yaxında.  
Həbsxanada nəfəsləyin geniş olmasına sevinən  
bir yazıq var.

Ya da bir misra içində "ə" hərifini,  
Çək üstünə gizlən, yat.  
Ötüb keçsin vaxt...  
Bir səsə ilişib qalxarsan, nə vaxtsa -  
Kimsə səni oxuyanda.  
Tanrı bəxtəvəri, çək "Ə"ləri üstünə...  
Daha nə istəyirsən?

Sonsuz olduğumdan, Qəşəm  
Səni oğlum kimi sevirəm  
Balam kimi, arxanca yüyürürəm, Qəşəm,  
Gülümse, Qəşəm.

### **Qocalıq pulu**

Maliyyə naziri, xahiş eleyirəm, nə olar,  
Qocalıq pullarını bayramlardan sonra verməyin.  
Məsələn,  
Fevral ayının pulunu 8 martdan sonraya  
saxlamayın.  
Dekabrı yanvarın 20-nə qədər yubatmayın...  
Onlar da sevə bilirlər,  
Yeni ili hələ unutmayıblar,  
8 martda gül almaq istəyirlər, gül haqqı !  
Hələ ki, həyat yaşayır onların vərdişlərində,  
Heç olmasa həyata hörmətiniz olsun.  
Cənab nazir, sən görsən ki,  
Bankomat kartlarının əlində qocalar necə əsirlər,  
Bankomat kartlarının əllərindən necə düşürlər  
qocalar?  
Və görsən ki, onlar sənin beş-on manatlıq  
kartlarını,  
Əvvəl əl dəsmalına,  
Sonra qəzetlərə,  
Sonra salafanlara  
Qırışmış əllərinə,  
Sonra göz yaşlarına necə bükürlər?...  
Həyatda  
Ağlamaq adlı bir şeyin olduğunu xatırlarsan.

### **Şeirimi yazdığım vərəq**

Vərəqlər qar kimi yağıb stoluma,  
hər dəfə bir misra başlayanda ,  
Əllərimin altından,  
Xəfif bir külək əsir,  
Meşənin xatirəsi...

Pəncərədən dolan külək,  
Vərəqləri qaldırır başına.  
Meşə göndərmişdi küləyi,  
Xatirəsinin dalınca.  
İstəyirəm şeir yazıb vərəqə,  
Yapışdırım ağaca.

Pəncərədən dolan küləklə,  
Vərəqdən qoparı külək tutuşanda  
Sümürür nə yazırsa...

Vərəqdən bir səs sızıldayır:  
Bizi siz öldürdünüz,  
Hələ durub biza  
Şeir də yazırsınız...

### **Ayağı göbələkli atlar**

Ayağı göbələkli atlar  
Gəlib kəndimizin yanından keçdilər.

Çapdılar çapdılar  
Göydə buludlar,  
Yerdə göy atlar.

Atların nəfəsi ilə darandı  
Ağ yovşanlar,  
Göy otlar.  
Uşaq vaxtı atamdan soruşmuşdum  
Atların alnındakı ağ nədi?  
Atam demişdi,  
"Atlar otlayanda  
Alnını qara batırıb  
Mart qabağı."

Ayağı göbələkli atlar  
Alnını vurdu buludlara,  
Yağış yağdı səhralara.

Ayağı göbələkli atlar  
Getdilər,  
Getdilər,  
Gözdən itdilər.  
Biz də onların yəhərini,  
Yüyənini  
Köhnə daxmaların bir kuncünə atdıq,  
Unutduq.

Bir səhər ayağı göbələkli atlar,  
Qayıtdılar.  
Bizdən yəhərlərini istədilər,  
Təpmədiq.

### **Əllərimi yuxarı qaldırdığım şəkillər**

Qoy min il sonraya qalsın  
Şəkillərdə yuxarı qalxan əllərimin hirsı.  
Zəngülədi göyə atılan,  
Eşidilməsə də səsi.

Hava boşluğunda əllərimin açdığı şırım,  
Tunel kimi kimi getdi,  
Getdi, getdi düz,  
Qədim bir insan əliylə  
Durdu üz-bə-üz.  
O da əllərini qaldırılmış  
Söz istəyəndə...  
Quldarlıq ilində.

Əllərimi yuxarı qaldırdığım şəkillərimin birini  
Demişəm, başdaşıma vursunlar.  
Üstümə düşən axşamın kölgəsinə  
Əllərim qaldırırsınlar,  
Adamlar məni axtarmağa gələndə...

Bir uşaq polisə bənzətmişdi məni ,  
Qaçmışdı .  
O zaman əllərimi qaldırdım yuxarı,  
Bax, polis deyiləm,  
Qaçma.  
Oyuncaqlarını satırdı metronun qabağında.  
Oyuncaqların yanında,  
Mənim də əllərim yuxarı...  
O uşağın mavi gözləri çəkdi şəklimi.

Əlləri yuxarı olan şəkillərimə baxıb xoşbəxt  
oluram.  
Bu o zaman idi ki,  
Silahımı atıb yerə var səsimlə bağdırdım:  
Hamınız əllərinizi qaldırın,  
Atın silahlarınızı yerə.  
Qalxdı yuxarı,  
Əllərim hönkürə-hönkürə.

Onda bir ərik ağacının sarı çiçəyi  
Çəkdi şəklimi,  
Əllər yuxarı...

### **Bu sirr uçurmuşam kəpənəklərə**

Bir sirr uçurmuşam kəpənəklərə,  
Yaz ağzı uçanda soruşarsınız.  
Nə olsun, keçən il bar verməyiblər,  
Bu il arılarla bəzişirsiniz.

O dağın dikində iri qaya var,  
Baxın koğuşunda neçə yuva var.

Qayanın dalında qərib oba var,  
Gedib obalarla danışırsınız.

Ayrı düşə-düşə yaralandınız,  
Ələ gəlmədiniz, uralandınız.  
Atadan, anadan aralandınız,  
Torpaqda qaynayıb-qarışırsınız.

Məni öldürdülər, siz dinmədiniz.  
Gözüm sizi gəzdi, görünmədiniz.  
Bir dəfə şeirimə bəyənədiniz,  
Bu şeiri də oxuyub ağlaşırsınız.

### **Şəkil**

Adam yaxınlarda yox,  
Uzaqlarda şəkil çəkdirir.  
Məsələn, əsgərlikdə.  
Ya da 1-ci ildə...  
Ya yığılan halda,  
Ya qaçan vaxtı,  
Ya da gülən vəziyyətdə şəkil...  
Elə bir şəkil ki, min il oxunub qurtara bilməsin.

Partiya biletlərinin şəkilləri sahiblərinə bənzəmir  
Çünki onlar həyatlarında yalnız bir dəfə  
o cür dayanırlar  
Heç uşaqlar da tanımaz atalarını.

Partiya sədrlərinə bir təklifim var...  
Atalar övladları ilə,  
Oğlanlar sevdikləri ilə,  
Babalar nəvələri ilə  
Şəkil çəkdirib  
Vursunlar biletin birinci səhifəsinə.

Çıxıb getmək istəyirəm  
Şəkil çəkdiyim yere,  
Şəkil çəkdiyim aya,  
Şəkil çəkdiyim ilə.

Onsuz da çəkdiyimiz bütün şəkillər  
bir azdan uzaq olacaq  
Elə bir uzaq ki, ora hələ gedib çata bilməmişik!

### **Qanı qalıb ləpir kimi**

Düşmənlərə deyin,  
Quş yumurtalarına topların səsi qan çiləməsin,

Yüz tankın kölgəsi dərin deyil ,  
Bir quş qanadı qədr.

Gedin deyin, qayırsınlar evlərinə körpələri ağlar  
qalıb,  
Qadınları hamilədir, vaxtı çatıb bu gün- sabah doğa  
bilər.  
Gedin deyin, mən onların xatirinə məğlub oldum.

Əllərimi qaldırıram körpələrin önündə mən,  
Əyilirəm onların qorxu öpən gözlərinə.  
Mühəribəni, qələbəni endirirəm,  
İməkləyən bir körpənin dizlərinə.

Gedin deyin, məğlub oldum, silahımı  
tulladım mən,  
Səngərimdən düşürəm,  
Mumlayıram nitqimi

Mən igid deyiləm, qorxağam,  
Mən kişi deyiləm, insanam.  
Mən güclü deyiləm, zəifəm,  
Mən həqiqət deyiləm, səhvəm

Ya da, ya da vurun məni  
Qoy qanı calansın yerə  
Min il sonra söyləsinlər:  
"Bir vaxt burdan insan keçib"  
Qanı qalıb ləpir kimi.

### **Qocalıram**

Qocalmağa tələsirəm,  
Qalsın arxada  
Beynimə sızan həqiqətsiz gözləntilər.

Bilim ki, o şey ki, mənə qismət olmalıydı,  
Olmadı, hamısı qaldı o tərəfdə,  
Bir az dincəlim.

Atları uşaqlar minib getsinlər daha,  
Gücüm ona çatar ki, baxışlarım  
Atları qamçılısın.

Bilsəniz, əllərim çəliyə qonmağa necə tələsir,  
Uçurlar çəliyin başında yuva qurmağa.  
Çəlik ağac olduğu vaxtlar,  
Başına quşlar qonardı,  
İndi də yorğun quş qanadlarına bənzəyən əllər.

Əllərin siniri ölsə də,  
Ağaclar Xorasima qışında çəliyə dönsə də,  
Yaddaşları həmişə keçmiş xatırlayır,  
Yaşamaq üçün bəs edər  
Ala - toran xatirələr...

Bütün günü qocalmağa tələsirəm,  
İşləyən əllərimi qocalıq puluna təhvil verilənə  
kimi -  
Qocalmaq.

Gözlərim əynək gətirsin,  
Saqqalım qar,  
Əllərim çəlik...  
Yaşım qocalıq pulu...

Deyirlər qocalıq pulu da nəvə kimidir,  
Əlindən tutmağa,  
Səni ora -bura dartmağa,  
Aldatmağa.

Günlərin bir günü, Qəşəm  
Qocalıq pulun gecikəndə  
Sən də beş - on manatlıq kartının əlindən asılında  
Qoyasan kartını ayağının altına  
Çıxasan üstünə ...  
Başlayasan ötən illərini ayaqlamağa,  
Başlayasan gəncliyinə söyməyə.

Başlayasan ürəyindən  
Olan - qalan sevgini çıxartmağa  
Baxmayasan,  
ayağının altında ağlayan uşağa...

### **Son**

#### **Mövlana Cəlaləddin Rumiyə**

Heç bahar gəlməzmiş sən gərəm başa,  
Yolu sağa-sola getdim, qurtardım.  
Yaşıl yarpaq qoydum sevda yarama,  
Yaram dedi: Sərinlədim, qurtardım.

Əli yalın qaldım əlimə bax, bax,  
Yazı qabarını əlimə qoş, qoş.  
Sevda əkdim oğul-uşaq görmədim,  
Elə qaldım, bax evi boş, əli boş.

Girdim ruhum içinə,  
Misraları qapı kimi çəkib,  
Örtüdüm üstümə.  
Baş çıxartdım hərflərin içindən,  
Dedim, deyən Qəşəm bitdi, qurtardı.

Baş söykədim "a" lara, "ə" lərə,  
Haqqa vardım, mənə dərdim, qurtardım.  
Gizlinlərdən nişan aldım yerimi,  
Gizli sözdüm, mən soruldum, qurtardım.

### **Məhkəmələr soyuda bilmir ayrılıqları**

Sevgilər azalır yaman,  
Ayrılıqlar çoxalır ölkədə.  
Sevgilərin çoxu gedir Avropaya  
Azı qalır ölkədə.

Məhkəmələr soyuda bilmir ayrılıqları,  
Uşaqları bölə bilmir valideynlər,  
Köçür Avropaya  
Laylalar və nəğmələr.

Qızlar oğlanların qara telindən ayrılıb gedir,  
Oğlanlar qızların çiçək əllərindən.  
Əl daşınır,  
Tel daşınır ölkədən.  
Neft kimi  
Azalır sevgilər.

Baxın pəncərələrdən tökülən qarantlıqlara,  
Nə qədər evlər sükutla dolu.  
Tək -tük pəncərədən çırpınan işıqlar,  
evdəki adamları sayır,  
Yenə biri yoxdur deyər,  
Pəncərədən atılır küçəyə.

**P.S. "Ədalət" qəzetinin kollektivi Qəşəm Nəcəfzadəni 60 yaş münasibətilə təbrik edir və yaradıcılıq uğurları arzulayır.**

